

**Kəromova Dilarə Abuzər qızı³
ÇARLİZ DİKKENSİN "OLİVER TWİST" ROMANINDA BİR GÖNCİN
MƏNQİVİ VƏ ƏHLAQI TƏRBİYƏSİ**

Məlumdur ki, "Oliver Twist" romanı məşhur ingilis yazarı Çarlı Dickens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dickensin yaradıcılığında xüsusi yer tutur. Əsər dərin içtimai mazmun, həyat həqiqətini düzgün göstərməsi və bəddi vüsəti etibarla bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanətinin içtimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjuua şəraflında yoxsulların ağır vəziyyətini, kiçik yaşı usşaqların çəkdiyi müsbətləri inandırıcı ləhvələrlə təsvir edən bu roman keçən əsrin ingilis ədəbiyyatında təqnid realizimən arzulanan özəl nümunələrindəndir.

Əsər yaradığın vaxtdan indiy kimi öz bəddi təsir gücünü idrak əhəmiyyətini itirməyən sənət əsəridir. Əsər dünya xalqlarının bir neçə dillərinə tərcümə olunmuşdur. Əsərdə göstərilən cybəcərliliklər, dərin ziddiyətlər hələ bir çox xalqların həyatında dohşatlı sləfəklər tərəfdər, milyonlarla insanları acliq yoxsulluq içinde boğur [1, 120-122].

Böyük ədib Dickens əsərlərində İngilterə burjuua əməkciyətinin qüsürələrini sənətkarlığını qələmə almışdır. O hamının borabərliklə olacaq içtimai mühiti, yoxsulluğunu aradan qaldırılmış, ideal bir əməkciyət arzulayırdı. Ç. Dickensin "Oliver Twist" əsərində əməkciyətin ailelər, əxlaqla, insanların xarakterində yaratdığı mənfiiliklər aydınlaşdırılır. Xoşbəxt ailənin də, xoşbəxt içtimai quruluşunda yaranması üçün Dickens şəxsi nümunəni, ayn-ayn adamların xeyirxahlıqları və mərhamət hissindən doğan gözəl insani rəftar və hərəkatlarını əsas şərt hesab edir. Dickens öz zəmanətinin çox yaxşı duyan, tədqiq edən ədib idi. Onun digər əsərləri də, öz parlaqlığı ilə seçilir. Çünkü o bütün hadisələri öz gözü ilə görmüşdür. Dickens ömrünün əlli səkkizinci baharında vəfat etsədə o ömrünün iyirmi beş il ərzində dərin bir yaradıcılıq yolu keçmişdir.

Müasir ingilis romançılarının parlaq dəstəsinin görkəmli nümayəndəsi olan Dickensin yaradıcılığına "Oliver Twist" əsəri sanki bir coşqu gətirdi. Əsər bəddi təsir gücü ilə müəllifin şöhrət gətirmədir. Dickens bu əsərdə həyatın dibini göstərir, əməkciyətde yalnız özü haqqında düşüncənləri satqınlığını, riyakarlığını ifşa edir [2, 358-359]. Ehtiyac üzündən yemxanaxalara və yurdusuzlar evinə düşənlərin ağır vəziyyətini o da əsərdə qeyd edir. "Oliver Twist" bu cəhətdən çox iibratlıdır və maraqlı sahnələrlə doludur. Eyni zamanda Dickens ehtiyac üzündən pozulan, cinayət yoluyla sürüklenən yeniyetmələrin taleyini, burjuua əməkciyətinin onlarına başına götirdiyi müsbətləri ustalıqla verir. Burada müəllif xüsusiən əxlaq və tərbiyyə məsələlərində öz sənətkar mövqeyində möhkəm dayanır. O tarixi və ya fəlsəfi haşıyələrə çıxır, lakin bütün burlularla yanşı onun güllüsü və satırası Dickens sevənləri vələh edir. Əsərin sonundu xoşbəxt həyatın şıfları müəllif tərəfindən xeyirxahlı və rəhīmdirlər cizgiləri verilsə də, burada mühitin bütün mənfilikləri ifşa edilərək üzə çıxarırlar.

Əsər bu manada təkəc kiçik yaşı və yeniyetmələrin burjuua əməkciyətə səratlaşdırıb vəziyyətini göstərməklə qalmır, eyni zamanda həmin əməkciyətin insanlığı vadə riyakar töbütini üzə çıxarırlar. İnsanı cırkınlılaşdırın, mənəvi cəhətdən şikət edən bütün içtimai qaydaşara qarşı öz etirazını bildirən Dickens bu romanda inci qəlblə, bəşəriyyətə xoşbəxtlik arzu edən böyük istedad sahibi kimi canlanır. Hörmət və məhəbbətə layiq olan bu sənətkar şübhəsiz ki, insanları böyük məhabbatla sevmişdir.

Dickens, ilk əsərlərinin dərcindən dərhal sonra dünya şöhrəti qazanan az sayda böyük yazıçılar siyahısına aiddir. Rusiya Dickensin əsərlərinin xüsusiələrini çox erkən qiymətləndirdi. 40-ci illərin əvvəllərindən bəri əsərləri həm ayrı-ayn naşrlarda, həm də ədəbi jurnalların sahifələrində dəfələrlə və sistematiq şəkildə nəşr edilmişdir [3, 94-95].

Əsərdə ilk dəfə fərd və əməkciyətin qarşıqliqlı əlaqəsi, uşağın şəxsiyyəti və onu əhatə edən sosial mühit məsələsinə toxunulması xüsusi bir haldır. Müəllif heyrətamız bir ustalıqla uşaqların mürəkkəb daxili dünyasını, qəhrəmanlarını, tələlərini və müasir əməkciyətlərlərdəki müxtəlif təcrübələri təsvir edir [6, 19].

"Oliver Twiston Sərgüzəştləri" romanı burjuua əməkciyətin əxlaqlına və əxlaqlı müraciət edə biləcək bir əsər kimi düşünülmüş olsayıd, bəlkə də zəmanəmizdəki mənəvi və əxlaqi tərbiyəyə kömək edə bilər.

Burada əsas məsələ, əsərin 180 ildən sonra öz aktuallığını qoruyub saxlanmasına və müasir tələbənin əxlaq keyfiyyətlərini yetişdirmək üçün istifadə edilə biləmisi ilə bağlıdır.

Əsərin aktuallığı ondardır ki, zəmanətinin ən vacib problemi məktəblilərin mənəvi və əxlaqi tərbiyəsidir. Dün ədəbiyyatına müraciət edərkən əxlaqi özüyə olan qəhrəman nümunələri tapırıq. Bu Charles Dickensin romanından Oliver Twiston [1, 201]. Bəs niyə ədəbiyyatdan heç bir oxucunu lajəy qoymayacaq müsbət nümunələrdən bəhrəlməyək?

Dickens oxucuya bir insana sənsiz məhabbat, mövqeyinə qarşı alovlu və səmimi rəğət göstərir. Darin humanizm, həyatda həqiqət, müsbət personajların təsvirində inca psixoloji analiz - bu, böyük ingilis realistinin əsərlərinin istənilən dövrde istanilan oxucu üçün aktual və maraqlı edən şeydir.

"Oliver Twiston Sərgüzəştləri" romanının ciddiyyiliyi və əzəmətini həqiqətən başa düşmək üçün, ilk növbədə, XIX əsərin birincisi Ingilis əməkciyətin hayatı ilə tanış olmalı, həqiqətlərlə tanış olmalıdır. O zaman İngilterədəki əməkciyətin aşağı təbəqəsinə mənsub olan insanların daha mənfi hala gələn bu natiçələrə səbəb olan 359.

Əxlaq və tərbiyə istanilan vəziyyətdə insan həyatında vacib bir amildir. Bu günkü texnoloji tərəqqi əsərində əxlaqi məsələlər öz əhəmiyyətini itirməmişdir. Elm və sənət gücləndikcə vicedər və insanlıqda da ehtiyac artır. Əks təqdirdə insan istiyarlarında olan elm və texnologiyadan yalnız kimyəvi bombalar, atom silahları düzəltmək üçün istifadə edir.

Məlumdur ki, sivilizasiya iki görkəmli ixtrə sayısında yaranır - yazı və çap. Kitablarnın böyük rolunu gənc nəslin təhsilin və tərbiyəsində, zamanla nəsillər arasındaki əlaqənin həyatə keçirilməsində heç kim inkar edə bilməz. Əlbətdə ki, sivilizasiyanın şah əsərlərini yaradan yazarlar şəxsiyyətin inkişafında mühüm rol oynayan əsərlər nəzərdə tutulur [4, 225-

227]

Əxlaq və tərbiyə istanilan vaziyətdə insan həyatında vacib bir amildir. Bu günkü texnoloji tərəqqi əsərində əxlaqi məsələlər öz əhəmiyyətini itirməmişdir. Elm və sənət gücləndikcə vicedər və insanlıqda da ehtiyac artır. Əks təqdirdə insan istiyarlarında olan elm və texnologiyadan yalnız kimyəvi bombalar, atom silahları düzəltmək üçün istifadə edir.

Həqiqətən da azız Peygəmbər (s) və onun ardıcıllarının gözəl əxlaqi İslam dininin tərəqqisində əhəmiyyətli təsir göstərməmişdir. Həzərət Peygəmbər (s) güzəşt edən və alicənəb bir şəxs idi. O ətrafdakılarla xoş davranı və hamının öz fikrini bildirməsi üçün şərait yaradırdı. Dünya şöhrəti Azərbaycan alimi Nəsreddin Tusinin "Əxlaqi Nasır" əsərində də əsas məqsəd kimi əməkciyətin mənəvi tərbiyəsi məsələsini qoyur. Bu məqsədə çatmaq, əməkciyətde vicedər, bacanqlı, xeyrəx, işgizar adamların tərbiyə ediləb hazırlanması üçün, döyütlüb-danlanmaq da daxil olmaqla bütün əsərlərini tətbiq ediləsimini mümkün hesab edir, lakin tarif, təhsin, mütəkaf, sırnaklınlardılara üstünlük verir".

Əxlaq və məqsədəyönlülük bir-birindən ayrılmaz fenomenlərdir, cünki özlüyündə etik nəzərət vasitə və məqsəd kimi istiqamətlərə parçalanır. Etikanın belə bir "qızıl qanunu" mövcuddur ki, məqsəd vasitəsiz mənəsiz olduğu kimi, vasitə da məqsədsiz kordur. İnsanın məqsədi və həmin məqsədin həyatə keçirilməsi üçün vasitələr, tələbatlar və tələbatlarının ödənilməsi üçün Etika və gender əsas amıldır [5, 97-99].

Azərbaycanda müasir qloballaşma və keçmiş milli mənəvi dəyərlərin dirçəldiləməsi şəraitində müasir milli mentalitetin ziddiyətli cəhətləri təzə çıxır. Azərbaycan ailələrində keçmiş milli-mənəvi dəyərlərə, əməkciyət Şərq dəyərlərinə və Qərb mənəvi dəyərlərinə münasibətdə tabaqalşma yaranır. Bəzi ailələr isə Şərq və Qərb dəyərləri arasında tərəddüd edir. Qərba meyli təmİN edən amil kimi Azərbaycan dövlətinin döryəsiliyi, onun Konstitusiyasının demokratiyaya əsaslanması və ölkənin kişilərlə bərabər qadınların da hüquq və azadlıqlarını qoruyan beynəlxalq konvensiyalara qoşulması göstərilir.

Uşaq tərbiyəsindəki bir çox problem, valideynlərin ovladının xarakterini qatılıklı nəzərə almamasından irəli gəlir. Baba və ana, əməkciyətin kiçik bir üzvündə sosial bacarıqların inkişaf etdirilməsinə görə məsuliyyət daşıyırlar və bir uşaq töbii olaraq, yetkinlərin təbəbələrinə tamamilə məhəl qoymadan davrandan bu, valideynlərin üçün əsəbi və bəzən utandırıcıdır. Bu arada bir uşaqın xasiyyəti fitri bir xüsusiyyətdir və on qədər istəşən də dəyişdirə bilməzsen. Bir uşaq, gözənlətilərinin əksinə olaraq, çox açıq davranırsa və ya əksinə, bütün inandırılmalarına baxımayaraq insanları ünsiyyət qurmaq istəmir, sadəcə bunu qəbul etmə və uşaqın xarakter xüsusiyyətlərinə uyğun bir faaliyyət seçməlisiniz [5, 77].

Bir insanın xarakteri on çox əsriyətdən və onu əhatə edən sosial mühitin təsirindən asildir. Körpənin xasiyyətinin hərəkətlilik, zehni sabitlik və reaktivlik kimi xüsusiyyətləri fitri xarakter daşıyır. Bir uşaq daha aktiv və ya daha sakit olması üçün yenidən tərbiyə etməyiniz nəticə verməyəcək. Valideynlər tərəfindən seçilən tərbiyə növü müstəsna olaraq ailədəki münasibətlərin təbəbətinə təsir göstərə bilər.

Ədəbiyyat

1. Генчева Е.Ю. Диккенс. История всемирной литературы. Т. 1. - М.: Мегаполис, 1989. 470с.

2. Диккенс Ч. «Приключения Оливера Твиста». М.: Детская литература, 1989. – 357с.

3. История зарубежной литературы XIX в. ч. 1-2. Под ред. Л.С.Димитрова. Изд-во МГУ. 1983.329 с.

4. Tusi Xəzə Nəsreddin "Əxlaqi-Nasır" Bakı. Lider nəşriyyatı. 2005. 280 s.

5. K. Ağayeva, Euka və gender: sosial-əxlaq davranıñ təhlili. Bakı, "Sabah", 2007, 196 s.

6. Məmmədova T.K.: Müəllif ironiyası və bəddi taxayıl № 16/2. SDU Elmi xərçənlər. 2020. ssb 18-20. <https://www.elibrary.nu/item.asp?id=43169088>

Key-words: upbringing, morality, education, respect, creativity
Ключевые слова: воспитание, нравственность, образование, уважение, творчество.

SUMMARY**The moral and moral education of a young man in Charlie Dickens' novel «Oliver Twist»**

The article deals with the novel by English writer Charles Dickens, which depicts the social situation of the time, the plight of the poor in the capitalist-bourgeois environment, and the suffering of young children with convincing plaques. This novel is a work of art that has not lost its power of artistic influence and cognitive significance since its inception. The deformities and deep contradictions shown in the book still cause terrible disasters in the lives of many peoples, and millions of people are starving to death in poverty. In addition, the author pays special attention to the topic of moral education in the article. He clarifies the topic of morality and education by giving several examples from N.Tusi's work Moral-Nasır.

РЕЗЮМЕ**Морально-нравственное воспитание молодого человека в романе Чарли Диккенса «Оливер Твист»**

Статья посвящена роману английского писателя Чарльза Диккенса, который с убедительными изображает социальную ситуацию того времени, тяжелое положение бедняков в капиталистически-буржуазной среде и страдания маленьких детей. Этот роман - произведение искусства, не утратившее своей художественной силы и познавательного значения с момента своего появления. Показанные в роман уродства и глубокие противоречия до сих пор вызывают ужасные бедствия в жизни многих людей, и миллионы людей умирают от голода в нищете. Кроме того, в статье автор уделяет особое внимание теме нравственного воспитания. Он разъясняет тему морали и воспитания, приводя несколько примеров из работы Н. Туси «Ахлаги-Насир».

RƏYÇİ: dos.S.Abbasova